

UNILAB Prinsiplərinin Ali Təhsil Müəssisələrində Peşə Əsaslı Öyrənməyə Tətbiqi

Yüksək bilik və bacarıqlar yalnız ali təhsil müəssisələrində akademik təhsillə əldə olunmur, həm də iş və ya oxşar kontekslərdə təcrübə əsasında öyrənmə yolu ilə sinifdən kənar qazanıla bilər. Potensial işçilərin olduğu daimi inkişaf edən bilik iqtisadiyyatında onların ən müasir texnologiyalardan istifadə etməsi tələb olunmaqla yanaşı, həmçinin ötürülə bilən yumşaq bacarıqlara malik olması da istənilir və bu kontekstdə peşə əsaslı öyrənmə proqramları önəm daşıyır.

Peşə əsaslı öyrənmənin məqsədi tələbələrə real iş mühitində orjinal və strukturlaşdırılmış öyrənmə üçün imkan yaratmaqdır. Bu növ təhsil ali təhsil müəssisələri və sənayenin tələbələrə, işəgötürənlərə və geniş cəmiyyətə fayda verməsini təmin etmək üçün qarşılıqlı əlaqədə olmağı və birlikdə işləməyi tələb edir.

Ali təhsili son məqsədi tələbələrin işlə təmin olunmasını və bacarıqlarını təmin etməkdirsə, ali təhsil proqramları ilk növbətə tələbə mərkəzli olmalıdır. Peşə əsaslı öyrənmə bu yanaşmanı aktivləşdirə bilər, çünki tələbələr **Peşə əsaslı öyrənmə ilə yerləşdirmənin mərkəzindədir**. Universitetlər tələbələri uyğun yanaşmaların, bacarıqların və biliklərin əmək bazarına daxil olması üçün inkişafını dəstəkləməlidir (və ya iş bacarıqlarının inkişafı üçün).

Bu kontekstdə **müasir praktiki Peşə Əsaslı Öyrənmə əsaslı yerləşdirmə sistemi üçün Unilab prinsipləri** bunlardır:

1. Peşə Əsaslı Öyrənmə **əlaqəli təcrübənin öyrənilməsinə** və onların öyrənmə fəaliyyətini tamamlamağa yönəlmişdir.
2. Tələbələr **yönləndirilir və məsləhət** alırlar
3. Ali Təhsil Müəssisələri- Sənaye-Tələbə üçbucağı 3 iştirakçı tərəf **arasında ünsiyyət və məsulliyətlərin aydınlığı** ilə dəstəklənir.
4. Universitet-sənaye əlaqəsi **əməkdaşlığa və tərəfdaşlığa** əsaslanır.
5. Müəssisələr və şirkətlər Peşə Əsaslı Öyrənmə yerləşdirmələrinin modelləşdirilməsi və tələbələrə nəzarət üçün **kadr hazırlığını** təşkil edir.
6. Peşə Əsaslı Öyrənmə yerləşdirmələrində **keyfiyyət prosesləri** modelin səmərəliliyinə və effektivliyinə zəmanət verir.
7. Yerli hakimiyyət orqanları və təşkilatlar Peşə Əsaslı Öyrənmə yerləşdirmələrini modelləşdirməyə və şirkətləri fəal olmağa təşviq etməyə **dəstək verir və həvəsləndirir**.
8. Tələbələrin praktiki Peşə Əsaslı Öyrənmə yerləşdirilməsi ilə məşğul olan müəssisələr bir növ **tanınma** və ya **mükafat** alırlar.